

## Fazil İrəvaninin “Gül və Bülbül” əsəri: mübahisələr və həqiqət

Lütvyye Əsgərzadə

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: asgerzadelutviyye@yahoo.com.tr

**Annotasiya.** Yalnız doğulduğu İrəvanda deyil, Şərqiñ elmi və dini ictimaiyyəti arasında böyük nüfuz sahibi olmuş Fazil İrəvani qiyomətli kitabların müəllifidir. İslam dünyasının ən qədim Əl-Əhzər universitetində təhsil alan, həyatı Azərbaycan-Misir-İran və İraqla bağlı olan Fazil İrəvani elmi əsərlərini əsəsən, ərəb dilində yazmış. Mənbələrdə, Azərbaycan dilində yazdığı yeganə əsəri “Qızılğıl və Bülbül” povestidir. Əsərin M.Geghamyan tərəfindən rus və erməni dilinə, J.V.Hammer tərəfindən alman dillərinə tərcümə edilmişdir.

Məqalədə, ədəbi təleyi izlənilən “Qızılğıl və Bülbül” əsərinin müəllifinin kimliyi araşdırılır. **Açar sözlər:** “Qızılğıl və Bülbül” əsəri, Jozef von Hammer, Gibb, Fazil İrəvani, Fazlı Kara

**Məqalə tarixçəsi:** göndərilib – 13.06.2022; qəbul edilib – 23.06.2022

## The work “Rose and Nightingale” by Fazil Iravani: disputes and truth

Lütvyye Askerzade

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: asgerzadelutviyye@yahoo.com.tr

**Abstract.** Fazil İrəvani, who had a great reputation not only in his native Yerevan, but also among the scientific and religious community of the East, is the author of valuable books. Fazil İrəvani whose life is connected with Azerbaijan-Egypt-Iran and Iraq, educated at the most ancient university of the Islamic world – Al-Azhar University, and wrote his scientific works mainly in Arabic. According to the sources, the only work he wrote in the Azerbaijani language is the story “Rose and Nightingale”. The work was translated into Russian and Armenian by M.Geghamyan and into German by J.V.Hammer.

The article examines the identity of the author of the work “Rose and Nightingale”.

**Keywords:** “Rosc and Nightingale”, Joseph von Hammer, Gibb, Fazil İrəvani, Fazlı Kara

**Article history:** received – 13.06.2022; accepted – 23.06.2022

## Giriş / Introduction

Ensiklopedik biliyə, dərin təfəkkürə malik olan, yalnız doğulduğu İrəvan mahalında, Qafqazda deyil, bütövlükdə, Yaxın Şərqiñ dini ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olmuş Fazil İrəvaninin həyatı və şəxsiyyəti, İslami bilik və ideyaların təbliği sahəsindəki fəaliyyəti, elmi və bədii yaradıcılığı haqqında bir çox mənbələrdə [18, s.21; 17, s.79-80; 25; 21, s.44-49; 19, s.357-360; 14, s.42; 27, s.177] məlumat verilir. Geniş və hərtərəfli biliyə, ərəb dilində yazılmış zəngin elmi irsə malik olan Fazil İrəvani Şərqiñ tarixi və dini elmlərə aid bir neçə risalotonun müəllifi kimi də Yaxın Şərqdə səhrət qazanmışdır. Mənbələrdə [25; 21, s.44-47; 27, s.177; 19, s.113] Fazil İrəvaniyə aid edilən 15-e yaxın kitabın; “İctimail-əmri vən-nahy” (üsuli-fiqh, ərəb dilində), “Əl-ictihadu vət-təqlid” (üsuli-fiqh, ərəb dilində), “Əhкамул-хәләли fis-səlat” (fiqh, ərəb dilində), “Əl-

istishab” (üsuli-fiqh, ərəb dilində), “Əs-salatul-bərəat” (üsuli-fiqh, ərəb dilində), “Ət-tadu vət-tərəcīh” (üsuli-fiqh, ərəb dilində), “Haşıyətun əla qəvaidil Əllamə” (fiqh, ərəb dilində), “Haşıyətun əla təfsiril-beyzavi” (tafsir, ərəb dilində), “Kitabul-əcza” (üsuli-fiqh, ərəb dilində), “Haşıyətun əla Rəsaili Şeyx Ənsari (üsuli-fiqh, ərəb dilində), “Üsulul-fiqh” (üsul, ərəb dilində), “Höcciyəytul-məzənnə” (üsuli-fiqh, ərəb dilində), “Haşıyətun əla qəvaidi şəhid Əvvəl” (fiqh, ərəb dilində), “Əlməkasibul-mühərrəmə” (fiqh, ərəb dilində), “Haşıyətun əla məkasibi Şeyx Ənsari” (fiqh, ərəb dilində) adı çəkilsə də daha çox “Beyzavi təfsirinə hasıya”, “İctihad və təqlid”, “Üsulul-fiqh”, Şeyx Mürtəza Ənsarının “Məkasib” və “Rəsail” kitablarına hasıya, “İstishab” və s. daha çox əsərləri məşhurdur” [19, s.113]. S.Serdarniya isə “İrəvan müsləman yurdu olmuşdur” kitabında yazar: “F.İrəvaninin “Kitab ul bey-ül istidlal”, “Əhkam-ül-xələl-fil-səlavət”, “Əl məkasib-ül məhərrəmə”, “Hicceyət-i zən”, “Əmr və nəhy ictimadə risaləsi”, “Əllamə qaidələrinə əlavə”, “Beyzavi təfsirinə hasıya”, “Risaleyi elmiyyə” adlı dini-elmi kitabları qalmışdır” [27, s.219]. Fazil İrəvanının “Tarixi-İrəvan” adlı əsərinin olduğundan bəhs edilsə də, İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmiş əlyazmanın təssüsü ki, bu günə qədər hansı arxivdə saxlandığı məlum deyil. “Bəlkə də əlyazma indiki İrəvan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin dəyişdirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam etdirilməkdədir” [21, s.46]. Mənbələrdə [21, s.44; 15, s.195; 1, s.186] Fazil İrəvanının “Qızılğıl və Bülbül” əsərinin olmasından və əsərin J.V.Hammer tərəfindən alman dilinə çevrilərək nəşr edilməsindən, Avropada məşhurlaşmasından da bəhs edilir. Həqiqətənmə Avropada dəfələrlə yüksək tirajlarla yayınlanan məşhur “Gül və Bülbül” əsəri Fazil İrəvanıya maxsusdur, yoxsa araşdırma larda yanlışlıqla, qarışılıqla yol verilib. İlk öncə mənbələrdə Fazil İrəvanının “Qızılğıl və Bülbül” əsəri haqqında yer alan fikirlərə nəzər salmağı məqsədə uyğun sayınq.

## Əsas hissə / Main Part

Mənbələrdə Fazil İrəvanının “Qızılğıl və Bülbül” povesti haqqında Fazil İrəvanının islam dininin qayda-qanunlarına aid 186 sohiflik dini-folsəfi “Kitabüt-təharət” əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəskünənin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən daş basması üsulu ilə çap olunmuşdur. Əsərin üzərində müəllifin adı verilmişdir: “Fazil İrəvan” [10; 21]. Təharət sözü ərəb dilində təmizlik, paklıq deməkdir. Bu hissə və mənəvi təmizliyə aiddir. “Kitab” sözü ərəb dilində olan mənalarının kökü “cəm etmək” mənası üzərindən surulub. Qələmətə kitab yazmaq – hərfəri və kəlmələri cəm etmək deməkdir. Elm əslinin buyurduğuna görə, təharət kitabı ona görə belə adlanır ki, bu mövzuda olan məlumatları, hədisi, elmi məsələləri bir yerdə cəm edir. Həmçinin, “kitab” sözünün manalarından biri də “yazılmış” deməkdir. Fazil İrəvanının “Fars dilində çap olunmuş “Kitabüt-təharət” (“Paklıq kitabı”) ehtimal ki, başqa yerlərdə, başqa dillərdə nəşr edilən ilk kitabıdır. Adıkeçən əsərdə müəllif “elmi-dini fikirlərini poetik dillə əks etdirmişdir. Bu Azərbaycan elmində Həqiri, Füzuli, Rəhməti və Xətayı ənənələrinin davamı hesab edilə bilər” [9, s.203]. Lakin mənbələrdə ədibin gənc yaşlarında İrəvanda, Azərbaycan dilində yazdığı “Qızılğıl və bülbül” povestinin bir çox dillərə tərcümə olunaraq İran, Rusiya (1812-Peterburq), Fransa (1826-Paris), Almaniya (1832-33-Berlin) və Amerikada (1850-Freznən) çap olunmasından, Avropadakı məşhurluğundan, bir sözla, ədəbi təleyindən bəhs edilir [16, s.196; 21, s.44; 1, s.182-188]. Eyni ildə (1812), cən vaxtda və eyni şəhərdə – Sankt-Peterburqdə bir kitab, iki dildə çap olunur; “Qızılğıl və bülbül haqqında əxlaqi roman” (erməni dilində), “Qızılğıl və bülbül haqqında allegorik povest” (rus dilində). Xocens Markar Geghamyan Fazil İrəvanının “Qızılğıl və bülbül” povestinin üzünü erməni olıfbası ilə köçürüb Sankt-Peterburqdə iki dildə öz adından nəşr etdirən oğurluqdur və qəbulədilən deyil. Amma Fazil İrəvanının “Qızılğıl və Bülbül” əsərinin təleyi “Tarixi-İrəvan” əsərinə nisbətən uğurlu sayila bilər, ən azından məhv edilməyib” [9, s.203-204]. Bəhs etdiyimiz fakt bir neçə mənbədə; [15, s.195; 9, s.203-204; 21, s.44; 1, s.186] heç bir araştırma aparılmadan tekrarlanır. Yenə mənbələrə görə; [15, s.195, 21, s.44] 1812-ci ildə Peterburqdə iki dildə nəşr edilən “başibələli” “Qızıl-

gül və Bülbul" Le Vayya de Floribal tərəfindən fransız dilinə çevrilip Parisdə (1826) nəşr edilir. Az vaxtda söhərlənən əsər çox keçmədən Józef Fon Hammer tərəfindən alman dilinə çevirilərək iki dəfə; 1832-1833-cü ildə yüksək tirajla nəşr olunur. Geniş əks-səda doğuran, az vaxtda çox söhərət qazanan əsəri bu dəfə Arşak Çobanyan xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib, "Anahid" jurnalının birinci nömrəsindən başlayaraq hissə-hissə dərc edir. Geniş söhərət qazanan, maraq la oxunan və güclü əks-səda doğuran, jurnalın 1 sayından 11-ci sayına qədər hissə-hissə verilən Çobanyanın keçmişin an yaxşı bədi əsərlərinin parlaq nümunəsi adlandırdığı "Qızılğül və Bülbul"ün sonu 1900-cü ildə jurnalın 12-ci nömrəsində dərc edilir. Sonuncu səhifədə (249) "Qızılğül və Bülbul"ün mənbəyi" başlığı altında verilən kiçik bir yazı böyük sensasiya yaradır. Arşak Çobanyanın oxuculara belə bir məlumat verir: "1892-ci ildə fransız tədqiqatçısı Şarl Jorjenin yeni bir əsəri çapdan çıxmışdır. Əsərin müəllifi alman türkoloqu Josef fon Hammerin alman dilinə tərcümə etdiyi "Qızılğül və Bülbul"ü haqqında səhəbət aqır" [21, s.46-47]. Beləliklə, erməni Arşak Çobanyan "Qızılğül və Bülbul" əsərinin dırnaqarası "erməni ədibi" Xocens Markar Geğamyanın yox. Fazıl və ya Fazili adlı bir türk şairinin, Fazıl İrvənin əsəri olduğundan bəhs edir. Bunu etiraf və təsdiq edən ermənilərin özləri (Arşak Çobanyan) olur [13, s.158]. Fransız tədqiqatçısı Le Vayya de Floribal da "Qızılğül və Bülbul"ün türk müəllifi Fazıl İrvənin əsəri olduğunu bildirərək məsələyə aydınlıq göttirmişdir. Sadəcə, Xocens Markar, Fazıl İrvənin "Qızılğül və Bülbul" əsərini erməni və rus dillərinə tərcümə edərək mənimsemmiş, öz əsəri kimi çap etdirmiştir. "Qızılğül və Bülbul" əsərinin orijinal Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır" [15, s.195; 19, s.147]. "Qızılğül və Bülbul"ün əsl müəllifinin Fazıl İrvəni olduğu bəlli olduqdan və bunu ermənilərin özləri etiraf etdikdən sonra da utanmadan, 1950-ci ildə, bu dəfə Freznada (ABŞ) yenə erməni müəllifin əsəri kimi [10, s.63; 13, s.159] çap etdirmişlər. A.Çobanyanın əsərin sonunda müəllifi haqqında məlumat verməsinə baxmayaraq, redaktor Vahe Haykyan "Gızılğül və Bülbul"ün "Anahid" də dərc olunmuş variantının yenidən erməni müəllifin əsəri kimi nəşr etdirmiştir. Əslində, plagiatlıq ermənilər üçün alışqanlıqdır və bu hal ilə deyil. Eyni taleyi yaşıyan əsərlərimiz az deyil. Məsələn, Üzeyir bay Hacıbəylinin "Arşın mal alan" əsəri, "1916-ci ildə Sədrək Maqalyan adlı bir daşnaq "Arşın mal alan" i erməni dilinə tərcümə edir və Eriksyanın teatrında erməni dilində tamaşaşa qoyur. Tamaşanın uğur qazandığını görən Maqalyan sonraları afişlarda Üzeyir bayın adını göstərmir. Bu sahədə peşkarlaşan S. Maqalyan əsəri Amerikaya aparır və öz əsəri kimi təqdim edir. Lakin əsərin kim tərafından yazıldığı bilən Amerika ziyanılarından biri – professor Okorkov 1924-cü ildə Nyu-Yorkdan Üzeyir bayə məktub yazır: "Sizin "Arşın mal alan" burada hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyətə malikdir. Hansısa bir Maqalyan bu operettamızı özünükü kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır. Maqalyan o qədər varlanmışdır ki, özüne böyük bir imarət tikdirmiş və onun frontonunda iri hərflərlə "Arşın mal alan" sözlerini yazdırmışdır" [13, s.159]. Anlaşılan, Arşak Çobanyanın da dediyi kimi, "Ermənilərin qədim ədəbiyyatından qalanlar bu xalqın mənəvi həyatının eksi etdirilməsinə xidmət etməyə yaramır. Bu, kilsə ədəbiyyatıdır. O, yunan ədəbiyyatına məxsus olan rəngarəngliyə və bütövlüyə, bəzi Şərq ədəbiyyatına məxsus hissə zənginliyə malik deyil. O, qaba və bürşənglidir. Bu kasadlıq, bu bürşənglilik çox səbəblərlə izah olunur." Özlərinin yarada bilmədiklərini daha asan yolla əldə etməyə çalışan ermənilər bunun hər cür fitnəkarlığı ol atmalar faktıdır. Cahanşah Həqiqinin bir müddət Türkiyə sultanlarının saray kitabxanasında saxlanan, II Sultan Hamidin hökmənliliğindən dövründə saraydan yoxa çıxan, sonralar Misirə, İsgəndəriyyə kitabxanasına verilin, oradan Londona aparılıraq izi itirilmiş. "Divan"ın sorağı Amerikada yaşıyan Harutyun Hazaryan adlı erməninin kitabxanasından gəlir. Hazaryanın vəsiyyətinə görə, 1961-ci ildə erəb, fars, Azərbaycan və türk dillərində 270 ədəd çox qiymətli elyzəmə kitablarla birlikdə, Mirzə Cahanşah Həqiqinin öz xətti ilə yazıldığı qeyd edilən "Divan"ı da İrəvan Dövlət Universitetinə göndərilir. Həqiqinin farsca 78, azərbaycanca 61 qəzali və 16 rübaisi toplulenmiş "Divan"ı şairin 500 illiyi ərəfsində, 1966-ci ildə İrəvan Pedagoji İnstitutunun müəllimi, mərhum alim Lətif Hüseynzadə tərəfindən aşkar edilərək, 12500 nüsxə tirajla kitab şəklində çap edilir" [8]. Mənbələrdə Fazıl İrvənin "Qızılğül və Bülbul"ünün bir nevi Mirza Şəfi "taleyini" xatırlatmasından bəhs edilir. Azərbaycan və tərs dillərini Vazehin rəhbərliyi altında öyrənen Bodenstedt də

özü ile Almaniyaya apardığı "Hikmet açarı" dəftərini mənimsəmiş. 1844-cü ildə Tiflis gələn Qafqaz həyatına böyük maraq göstərən və Şərq dillərini daha yaxşı öyrənmək istəyən alman yazarı və şərqşünası Fridrix Bodenstedt Mirzə Şəfinin "Hikmet açarı" adlı şeir dəftərini götürərək, Tiflisdən gedəndə (1847) artıq Almaniyada ard-arda (1832-1833) "Gül və Bülbü'l" əsəri iki dəfə böyük tirajla nəşr edilmişdi (əsər 1834-cü ildə nəşr edilib). Bodenstedtin 1850-ci ildə bir hissəsi Mirzə Şəfiyə həsr olunmuş "Şərqda 1001 gün" ("Tausend und ein Tag im Orient"), "Mirzə-Şəfi nəğmələri" ("Die Lieder des Mirza-Schaffy") adlı kitabların Bodenstedtin tərcüməsi ilə çıxmamasına (1851) baxmayaraq, Mirzə Şəfi Vazehin vəfatından 20 il sonra "Mirzə Şəfinin ırsindən" kitabını öz adı ilə nəşr etdirir. Bu cür faktların sayını istonilən qədər artırmaq olar. Bəlkə də Bodenstedt Fazıl İrəvanının əsərinin taleyindən xəbərdar idi. Şərqşünas Bodenstedt da Xocens Markarın izindən gedərək Mirzə Şəfi Vazehin şeirlərini mənimsəmişdi. İki əsər də 18 il aralığı ilə Almaniyada nəşr olunmuşdu. Bu kimi hadisələrin yaşanmış olması, belə bir hadisənin Fazıl İrəvanının "Qızılğül və Bülbü'l" əsərinin başına getirildiyi fikrini inandırıcı etsə də, əslində isə J.V. Hammerin tərcümə etdiyi əsər Fazıl İrəvanının "Qızılğül və Bülbü'l"ü idil. Eyni zamanda A. Çobanyanın "Anahid" jurnalında, Parisdə, Frenzndə nəşr etdiyi əsər də Hammerin tərcümə və nəşr etdirdiyi əsər olmaya da bilər. Gegamyanın tərcümə edib iki dildə nəşr etdiyi əsər Fazıl İrəvanının əsəridir. Lakin Hammerin tərcümə və nəşr etdiyi əsər türk şairi Fazıl Karaya məxsusdur.

İslam filosofunun “Qızılğül və Bülbüл” əsərinin olması şübhəsizdir. Çünkü Mevlananın “Süda daima sevgilimin hayalini görüyorum / Güle daima aşına bir koku alıyorum”, – deyə bəhs etdiyi, qaynağı daha çox İran ədəbiyyatı olduğu zənn edilən Gül və Bülbüл mövzusuna aşına olmuş Fazıl İrəvaninin “Qızılğül və Bülbüл” mövzusunda əşər yazması əsərinə simvolik olaraq, aşılıqla məşəqu ifadə edən “Gül və Bülbüл” motivini mövzu alması qədər təbii bir şey olmaz. İrəvanının “Qızılğül və Bülbüл” əsəri əxlaqi-didaktik əsərdir. Mənbələrdə əsərin əlyazmasının Matenadaran da saxlanıldıqından [1; 20] bəhs edilir.

Fazıl İravanının "Qızılgül ve Bülbül" əsəri Xosens Markar tərəfindən erməni və rus dillərinə tərcümə edilərək iki dildə nəşr etdirilmişdir. Bu o qədər da sadə məsələ deyildi. Ən azından Fazıl İravanının əsərini tərcümə etmək üçün mütləq Türk dilini mükəmməl bilmək lazımdır. Araşdırıcılar göstərir ki, Xosens Markar Geğamyan türk dilini çox gözəl bilmiş, hətta "1819-cu ildə Peterburqdə İsa peyğəmbər haqqında "Əhd-i-Əqidi" ermənicədən türkçəyə çox sərbəst şəkildə çevirmiş və erməni şriftləri ilə Hovser Hovannesyanın mətbəəsində çap etdimişdir" [9, s.204-208]. Nə Fazıl İravanının Matenadaranda saxlanılan "Qızılgül və Bülbül" povestinin əlyazması (bax: F.Mustafa, Z.Məhərrəmli), nə də Geğamyanın nəşr etdiyi kitablar əlimizdə olmadığından bu barədə qəti fikir söyləmək mümkün deyil. Amma mənbələr, Geğamyanın iki dildə tərcümə və nəşr etdiyi əsərin F.İravanının "Qızılgül və Bülbül" əsərinin tərcüməsi olduğundan [21, s.42-44; 15, s.100-102], hətta bəzi mənbələrdə bir az da irali gedilərək və heç bir araşdırma aparmadan "Qızılgül və Bülbül"ün baş qəhrəmanlarının adını olduğu kimi saxlamasından: Şah Novruz, Şahbahar, Gülnarə" [13, s.204], "qəhrəmanların adları, təsvir olunan hadisələr əssrin mülliifinin Fazıl İravaniya aid olduğunu bir daha təsdiq edir" [1, s.182-87], - şəklində hökm verilir. Bəhs etdiyimiz mənbədə Ş.Abdullayeva "Ədəbiyyat siyahısı"nda (Fazlı, Gul u Bulbul, Akademik Kitabevi, İzmir 2002) əsəri yalnızlıqla Fazıl İravaniya aid edir. Halbuki Fazıl və Fazıl adları hər nə qədər oxşar olسا da, bir o qədər də seçilən və özünaməxsusluğu ilə seçilən adlardır və fərqli mənəviaları ifadə edir: Fəzli, ləyaqətli, hünərli, gözəl əxlaqa sahib; Fazıl bılıkli, kamıl, müdrik, fəzilətli deməkdir. Araşdırma aparmadan əsəri "Ədəbiyyat siyahısı"na salan Ş.Abdullayevaya görə, əsər Fazıl İravaniya məxsusdur. Halbuki adıkeçən əsər (Fazlı, Gul u Bulbul, Akademik Kitabevi, İzmir 2002) N.Öztokin tərəfindən nəşr edilmişdir və XVI əsr türk şairi Fazlı Karaya aiddir. Osmanlı tarixçi Jozef Fon Hammerin 1834-cü ildə Almaniyada tərcümə və nəşr etdiyi əsərdir. Məsələni araşdırmaq üçün J.F.Hammerin tərcüməsinin dijital nüsxəsinin əldə etdik [7]. Fazıl İravanının "Qızılgül və Bülbül" əsərinin tərcüməsinin dijital əldə etdiyimizə çox sevindik. İlk düşüncəmiz əski əlifba ilə yazılmış əsəri latin əlifbasına çevirərkən elmi ictimaiyyətə təqdim etmək, oxucuların ixtiyarına vermək oldu. Xoşbəxtlikdən əldə olunan nüsxə buna imkan verirdi, cənubi Hammer tərcümə ilə yanaşı [7, s.3-106], əsərin əlavəzmasının orijinalını da [7, s.238] vermişdir. Bəhs edildiyi kimi, əsər 1832-33-cü

ildə deyil, 1834-cü ildə nəşr edilmişdir. Digər tərəfdən əsərin üzərində müəllifin adı da açıq-aydın öz əksini tapmışdır: "Gül ü Bülbül" Fazlı Kara [7].

Elə isə tədqiqatçılar "Fazıl İrəvaninin "Qızılğıl və Bülbül" əsərində, Rifahinin "Bülbülnamə" məsnəvisində, Füzulinin ədəbi irləndə, Azərbaycan əfsanələrindəki bülbül və qızılğıl motivinin oxşar və fərqli cəhətləri müqayisə edilmişdir" [1; 7; 15], - deyə hökm verərkən hansı əsərdən bəhs etmişdir? Fazlı Karaya aid olan əsər günümzdə heç bir araşdırma aparılmışdan necə Fazıl İrəvaninin əsəri kimi təqdim edilməkdədir? Adıkeçən mənbədə [1, s.187] yazılır: "Kiçik bir məsnəvi olan bu əsərdə bülbülün gülə qarşı hiss etdiyi sevgini nəğmə oxuyaraq tərənnüm etməsi digər quşları narahat edir və quşlar Hz. Süleymanı şikayətlərini bildirirlər. Hz. Süleyman adam göndərir, bülbülün yanına gətirir. Bülbül özünü müdafiə edir, gülə necə aşiq olmasına, ona necə ilahi bir məhəbbətlə bağlı olduğunu deyir və Hz. Süleyman ona haqq qazandırır, digər quşları bülbül toxunmamağı əmr edir. Eyni motivlər Fazıl İrəvanının "Qızılğıl və Bülbül" əsərində də istifadə olunmuşdur" [1, s.187]. Tədqiqatçı əsərində müəllif olaraq Fazlı Kara göstərilən əsəri F. İrəvanın əsəri olaraq tədqiqata cəlb edir, sanki Fazlı Kara ilə F. İrəvani eyni şəxsdir. Axi J.F. Hammerin təcüməsindən bəhs edən tədqiqatçılar, on azımdan müasir dövrümüzdə texnologiyanın bizzə verdiyi üstünlüklerdən yararlanıb əsərin dijital nüsxəsinə (PDF) baxa bilardılar. Və ya türk tədqiqatçıları tərəfindən geniş şəkildə araşdırılan, haqqında monoqrafiyalar yazılan Fazlı Karanın şəxsiyyəti və yaradıcılığı haqqında məlumat əldə edə bilərdilər. Fazıl İrəvaninin əsərinin əlyazmasının əlimizdə olmadığı halda, Fazlı Karanın "Gül və Bülbül"ünün əlyazma nüsxəsinin Türkiyənin müxtəlif kitabxanalarında saxlanıldığından xəbərdar ola bilərdilər. O zaman mənbələrdə bu yanlışlıq; "kop-yala-yapışdır" dəfələrlə təkrarlanmadı. Elə isə, əsərinin üstündə adı yazılmış, Türkiyənin bir çox kitabxanalarında əlyazması saxlanılan, haqqında araşdırımlar aparılıb, kitablar yazılmış "Gül ü Bülbül" məsnəvisinin müəllifi Fazlı Kara kimdir?

Fazlı Kara və "Gül ü Bülbül" əsəri Gül ilə bülbül arasında yaşanan eşq Şərq və Qərb ədəbiyatında tez-tez qarşılaşıdığımız ortaq bir mövzudur. XIII əsrən Türk ədəbiyyatında Fars ədəbiyyatının təsiri ilə müştəqil olaraq görülməyə başlanan bu mövzu, bütövlükdə Türk dünyası və Türk mədəniyyəti üçün hər zaman önemli olmuşdur. Ortaq bir ədəbi motiv olaraq İznikli Bekayı, Gazi Giray Han, Muhammed Ebu Salahi və s. şair və yaçıclar Gül-Bülbül mövzulu əsərlər qələmə almışlar. XVI əsrin məşhur şairlərindən olan Fazlı Kara isə (1520-1564) Osmanlı ədəbiyyatının klassikləri arasında "Gül ü Bülbül" məsnəvisi ilə adını əbədiləşdirənlərən ən məşhurudur.

Bəzi mənbələrdə "Fazlinin əsl adı Məhməd, bəzi mənbələrdə isə Əli olaraq geçməkdədir" [22, s.81; 30, s.525-562]. M.Özkata görə, "şairin adının Məhməd Ali ola biləcəyi ihtimalı yüksəkdir. Qarasın olduğu üçün Kara (Qara) Fazlı deyə çağrılmışdır. İstanbululda bir saraç (yəhərci) ailəsində doğulduğu üçün Saraczada ləqəbi ilə [22, s.81; 30, s.39] də tanınır. Dövrün mədəni və bədii həyatındaki cəzibəyə qapılırla təhsil almış Fazlı, Üsküplü şair Riyazidən ədəbiyyat dərsi almış, fars dilini öyrənmişdir. Eyni zamanda Xəlvəti təriqətinin üzvü olmuş, Zərif Həsən Əsfandinin yanında təsəvvüfi düşüncə ilə yetişmişdi [22, s.81]. Şair Zatinin tələbəsi olan Fazlı, müəllimini Sultan Süleymanın 1530-cu ildə düzənlədiyi məşhur bir sünnet düyününə təqdim edilməsi ilə səhrət qazanmış, sonra sira ilə Şahzadə Məhmət, Şahzadə Mustafa və II. Səlimin divan katibi (reisülküttab) olmuşdur [3, s.533; 4, s.597-598]. Təzkirəçilər bir sənətkar olaraq sitayışla bəhs etdiyi Fazlınin "Divan"ı olduğundan, "Fazlinin "Divan"ının, ideal bir mürəttib və mükəmməl divanın ən başında olması gərəkən bir dibaçə ilə başlamasından" [30, s.535] bəhs edirlər. Lətifi yazar: "eş-ar-ı kesireye malik sahib-i tab u kabil-i şan ve müəllifi-i kitab u divan..." [31, s.432]. Lakin Fazlının günümüzədən gəlib çatan yeganə əsəri "Gül ü Bülbül" məsnəvisidir. Əsər mətninin elmi nəşrini hazırlanmaq məqsədiylə Gencay Zavotçu, Nezahat Öztekin və qarşılaşdırılmış olaraq Mustafa Özkan, Nilüfer Tanç, Zavotçu Gəncay; Öztekin gibi araşdırmaçılar tərəfindən tədqiq edilmişdir [22; 31; 23; 2]. Əsərin J.V.Hammer tərəfindən alman dilinə tərcümə edilib nəşr edilmişsi, E.J.Gibbin Batıdakı bənzərləri ilə müqayisə edib çox bəyənməsi [28], De Sugnynun əsərinin bəzi bölmələrini fransız dilinə çevirməsi [5], ayrıca Dora D'istrianın da Osmanlılarda şeir adlı kitabında "Gül ü Bülbül"ə ayırdığı bölüm [6] və s. əsərin dəyərinə dəyər qatmışdı. Bir-birinin təkrarı olduğu rahatlıqla ifadə edilə bilən ədəbiyyat tarixi kitablarında (eyni ilə Fazıl İrəvanın "Qızılğıl və Bülbül" əsəri

haqqındaki fikirlər kimi) Fazlının "Gül ü Bülbül"ü haqqında Qərb araşdırmaçıları yüksək fikir bildirmişlər [29, s.86-87; 4, s.597-99; 28, s.320; 26, s.310; 23].

"Gül ü Bülbül" şahzadə Mustafaya ithaf edilmişdir. Bir şahın oğlu olan Güln Sultan Süleyman Qanuninin oğlu Mustafa, dərvish huylu bülbül işa şairin özü (Gülə – Mustafaya aşiq Çarvadaroğludur), Güllən məclisindən yüksək dəyərləndirilən və günümzədək gəlib çatan "Gül ü Bülbül" məsnəvisinin məzmununda Şahzadə Mustafanın kədərlə taleyi ilə üst-üstə düşən məqamlar var. Hətta Güllə-Şahzadə Mustafa, Bülbül işa Şahzadəyə aşiq və sədaqətli, daima itaətində duran və sevərək uğrunda döyüşən Çarvadaroğludur. Yəni Güllə, Bülbül də eyni cinsə məxsusdur. Taxt-tac uğrunda Şahzadə Mustafanın başına gətilənlər və bu yolda onu sevənlər, qoruyanların olduğu və Çarvadaroğlunun bunların başında gəldiyi məlumdur.

Qeyd edək ki, Fazlı Kara eyni zamanda təriqət mənsubu olub. Xəlvəti təriqətinə mənsub olan Fazlı "Gül ü Bülbül"ü "Bismillah"la başlayır.

Əsərin mözəməni belidir: Məsnəvidə bir bağ təsvir edilir. "Bismillah"dakı (bəsmələdəki) hər hərfi bir çiçəyə bənzədir:

*Qəddi-bismillah oldu, eylə niqah  
Gülbəni-gülşən kələmüllah.  
Gülşən can ilə zibadır  
Bülbül dil ilə qüyadır.  
Oldu hər hərfi birqülli-rəngin  
Buldu zinətilə gülşən din.  
"Ba"si bağı-bədayanın bividir  
Gülşən cənnətimin gülli-taridir.  
"Mim"i üstündə "sin" sultani  
Qönçəagzında jalə dəndəni.  
"Əlif"i sərvə-bağı rəhmətdir  
Qönçeyi-zanbağı hidayətdir.  
"Zam"i kəmənduh al dövlətvar  
Oldu bağ ona da zülfə-nigar. [7, s.106]*

Rum ölkəsinə hakim olan Bahar şah hədsiz dərəcədə gözəl olan oğlu Gülü, təhsilini bitirdikdən sonra Gülsən şəhərinə vali təyin edir və Lalə, Nərgis, Süsən, Sünbüll, Sərvə, İrməq, Məltəm və Jaləni onun ixtiyarına verir. Güllən yardımçıları ilə birlikdə İrməq kənarında əylənərkən birdən suda üzünün əksini görür və ona məftun olur. Məltəmən qığıraraq aləmdə onun kimi bir gözəlin olub-olmadığını öyrənəməsini əmr edir. Məltəmən bütün dünyani görür, ancaq Güllə kimi bir gözələ rast gəlmir. Beləcə gəzib-dolaşarkən bir gün həzin-həzin ötən Bülbülə rast gəlir. Əvvəldən aşiq olan Bülbül dərd içində inləyib durur, amma kimin üçün yandığını özü də bilmir. Məltəmən Güllən gözəlli yindən bəhs edincə Bülbül ona aşiq olur. Məltəmən Bülbülü bu sevdadan vaz keçirməyə çalışsa da, müvəffəq ola bilmir. Məltəmən Bülbüldən ayrılaraq Güllən yanına qaydır, gördüklerini ona anladır. Bu zaman Bülbül də eşq dərdindən xəstələnib yatağa düşür. Sonunda sevdiyinin yanına getməyə qərar verir. Yolda İrməqla rastlaşır. İrməq bu yolculuqda Bülbülə klavuzluq edir. Nəhayət, Gülsən şəhərinə yetişirler. Burada İrməq Bülbülü Sərvilə tanış edir. Sərvilə daha once Bülbülün babasının yanında çalışdığı üçün Bülbülü taniyır və ona ehtiram göstərib başı üstündə yer verir. Sərvilə başı üstündə oturan Bülbül yanlıq-yanlıqlı Güllə anlatmağa çalışır, amma dərdini kimsə anlamır. Qaranlıq gecəyə səslənir, ay doğunca dərdini ona xitab edir, səhər açılıncaya dərdini Güllə anlatması üçün Güneşə səslənir. Heç birinin faydası olmayıncaya üzünü Haqqə qəvirib ona yalvarır. Bundan sonra Güllə Bülbülin fəryadını duyur və maraq edir. Nərgis vəsitsiylə səsin sahibinin kim olduğunu öyrənənce susmasını istəyir. Bu dəfə Bülbül dərdini içinə atıb səssizcə inləyir. Bir gecə Güllə Gülsəndə əylənərkən uzaqdan onu seyr edir. Sonunda dayanmayıb Güllə bir məktub yazar və Nərgisələ ona ifadə edilə bilən ədəbiyyat tarixi kitablarında (eyni ilə Fazıl İrəvanın "Qızılğıl və Bülbül" əsəri

vinçla ötməyə başlayır. Ancaq qısqanc və fitnəkar Süsən həmən Tikana gedir. Tikan Bülbülü yaralayıb təhdid edir və Gülsəndən uzaqlaşdırır. Bunu öyrənən Gül Tikana hırslıdır və Bülbüllə yaxşı rəftar etməsini söyləyir. Buna görə Tikana Şah Bahara gedib şikayət edir. Şah Bahar bülbüllü yaxaladıb bir qəfəsda həbs edir. Bu zaman Şərqdən Şah Təmmuz adlı bir hökmdar Gülsən şəhərinə hücum edib, onu almaq istəyir. Öncə Badi Səmum ilə Bahar Şahı təhdid edir, sonra komandanlarından Şəmsi-Münir gələrək Gülsən şəhərini qəsb edir. Bahar Şah Bülbül də götürüb bilinməyən bir tərəfə qaçırlar. Şah Təmmuz da öz ölkəsinə qaydır. Bir müddətdən sonra şimaldan gələn Hazan Şah Gülsəni boş görüb oraya yerləşir. Ancaq o da Gülsənə daimi olaraq sahib ola bilmir. Məğribdən gələn Şah Şita Gülsəni hakimiyətinə alır. Bahar Şah güneydə əqrəbəsi olan Novruzun yanına getmişdir. Bir müddət sonra Novruzlu birləşib təkrar Gülsənə saldırır və ona sahib olur. Bahar Şah yenidən Gülsənin hökmdarı olur. Gülsənə əhlisi yənə əvvəlki kimi zövqü səfa sürməyə başlayır. Bu arada Gülbülbül xatırlayıb ona Məltəm vəsiatı ilə xəbər göndərər artıq qəm çəkməməsini, vəslə layiq olduğunu mürjdəsini göndərir. Qəfəsində inləyən Bülbül bunu eşidince çox sevinir. Sonra Gülbülbül görməyə galib onun yenidən Gülsənə dönməsini təmin edir. Gülsənə dönen Bülbül Sərvdə yerləşir. Gülbülbül də dəvət edib eyşü-i işrat edir. Beləcə, Gülbülbül birləşir. Təssüf kifaiyyəti, fani dünyada bu vüsal da daimi olmur. Bütün galib-keçənlər kimi, Gülbülbül də bəxtin götirməzliyinə uğrayaraq fanilər qəfiləsinə qatılırlar” [22, s.84-85].

Şair əsərdə şəxsləşdirilən hər bir qəhrəmanın mücərrəd bir məfhumun qarşılığı olduğunu bildirir. Gülbülbül könlü, Gülsən təni, Nərgis gözü, Məltəm nəfsi, Sərv doğruluğu, İrməq saflığı, Jalə şəvgi, Süsən secaati, Menekşə təvazüyü, Lalə əbədi sevgini, Sünbülbən həsədi, Tikən kin və kibri, Şah Təmmuz qəzəbi, Hazan Şah şəhəvəti, Şah Şita fasadı, Novruz Şah can aləmündəki aydınlığı ifadə etməkdədir. Fazlı Karanın əsərinin dili sadə, əda, üslub və ruh etibarıyla orijinaldir. Bunu şair özü belə ifadə edir:

*Kimseden istiareitmemişem,  
Kimse getdiyi yola getmemişem.  
Her ne ise eger hata vü sevab  
Akl-i pakümden oldu fethül-bab.* [22, s.86]

*Şair Tanrıya müraciət hissələrində yazır:  
Cilve kıldın cemail-i hübandan  
Zahir etdün cemalüni andan  
Ayn-i aşikdan oldun ey Kadir  
Yine kendü cemalüne nazır.* [4, s.598]

— kimi, İran və Türk Ədəbiyyatında çoxdan bəri söylənən təsəvvüf inancına yeni bir ifadə vermiş; hər yerdə ilahi gözəlliyyi aramaqda olduğunu da ifadə etmişdir:

*Mescide sanma hayr içün varuram  
Ru-yı dildarı seyr içün varuram.* [4, s.598]

“Gül ü Bülbül”dəki Türkçənin bu sadə söyləyişi ilə:

*Seni görsün ne yana baksə gözüm  
Olsun ismin senin dilimde sözüm.* [4, s.598]

həm də saf türkçəyə yaxın olduğu kimi sadələşdirilmişdir. Fazlinin, sevgiliyi yəni gülə xitabı belədir:

*Beni redd etme şefkat et ey gül  
Gül'e lazım değil midir bulbul.* [4, s.598]

— misraları az da olsa “Füzulinin “Leyla vü Mecnun”unu hatırlatan bir ifadeye büründüğü görülür. Əsərdə çox bəzəkli, çox obrazlı feérique (pəri) səhnələri; insan kimi göstərilən (şəxsləndirilən) ney və çəng kimi qamışlar; gül, bənövşə, nərgiz, susən və lalə kimi çiçəklər; Nestm (bax nəsimi) və sərv kimi təbii varlıqlar, həmçinin junubianlarla sevinc və səfa məclisləri təsvir edilmişdir:

*Kıldılar yine işrete ahenk  
Yine geldi figane nay ile çenq  
Ehl-i bağ aldi saz ele saf-saf  
Gonce ney tutdu naz ile gül def  
Hem benefse eline çəng aldı  
Bülbül afaka velvele saldı  
Aldı süsən eline müsikar  
Kobuzun Late aldi tutdu kenar*

*İçdiller cam-ü nabü lezzet ile  
Öpdüler lal-1 yarı fursat ile  
Bülbül olub safə ile sermest  
Nale eylerdi şevk ile peyvest  
Gülden erüb dınağa büy-i vefa  
Mest elub şevk ile iderdi sada*

*Verüp el çün zamanede fursat  
İklilik gitdi buldilar vahdet  
Bir yere geldi aşk masuk  
Cümle bir oldi sabık u mesbük  
Subha-dek aşşı nuş edüb elhak  
Verdiler bezm-i işrete revnak.* [4, s.597-598]

Maraqlıdır, təsəvvüfdən fərqli olaraq (təsəvvüfdə bədən keçici, ruh ölümsüzdür) məsnəvisini hər şeyin keçici olduğunu vurgulayaraq bitirən şair, ruhun ölümsüzlüyündən bəhs etmir. Fazlı Karanın əsərimi bir Allah sevgisi ilə; sevgilidə özünü bürüza verən ilahi gözəllik hissi və müxtəlif sufi hiss və düşüncələri ilə birləşərək çox yayılmış bir dildə yazdığı “Gül və Bülbül” məsnəvisi öz dövründə başlayaraq yüksək qiymətləndirilmişdir.

### Nəticə / Conclusion

Beləliklə, tarixçi Jozef Fon Hammer tərəfindən 1834-cü ildə “Gül ü Bülbül, das ist Ros und Nachtigall” adı ilə alman dilinə çevrilib nəşr edilən, bəzi parçaları W.Gibb tərəfindən İngilis dilinə və De Sugny tərəfindən Fransız dilinə tərcümə edilən “Gül ü Bülbül” Fazıl İrəvani deyil, XVI əsr türk şairi Fazlı Karanın əsəridir. Osmanlı tarixçisi J.F.Hammerin tərcümə və nəşr etdiyi kitabda əsərin müəllifinin adı Fazlı Kara və əski olıfba ilə yazılmış əlyazma nüxsəsi olduğu kimi verilib. Fazlı Karanın məsnəvi janrında yazdığı “Gül və Bülbül” əsərinin əlyazma nüxsələri Türkiyənin bir çox kitabxanalarında qorunub saxlanılır. Fazlı Karanın “Gül ü Bülbül” məsnəvisi istor Türk təzkirəçiləri, istərsə də Qərb tədqiqatçıları tərəfindən bu mövzuda yazılan və təqdir olunan əsərlərdən-dır.

Fikrimizcə, Fazıl İrəvanının bundan sonrakı “Qızılgül və Bülbül” araşdırımları J.F.Hammerin tərcümə və nəşr etdiyi məlum əsər üzərində deyil, digər variantlar üzərində (Le De Vayya, Çobanyan (“Anahid” dərgisi), Freznan nəşrləri) və qarşılıqlı tərcümələrdir. Hammerin tərcüməsi Fazlı Karanın olduğu kimi, bu tərcümələr də Fazıl İrəvaniyə aid ola bilər. Əminlik ki, Geğamyənin tərcümə etdiyi, rus dilində “Qızılgül və Bülbül” adlı alleqorik povest”, erməni dilində “Qızılgül və Bülbül haqqında əxlaqi ro-

man” adı ilə nəşr etdiyi əsər F.İrəvanindir. Bu səbəbdən, əlyazması qədim yurd yerimiz İrəvanda-Matenadaranında saxlandığı ehtimal olunan, iki dildə Sankt-Peterburda nəşr edilən (1812) əsərin Rusiya arxivlərində axtarılması daha məqsədə uyğun olar. İrəvanda məşhur “Şeyxüislam məhəlləsi”, Karvansaray olan görkəmli ədib, alim, siyasi və ictimai xadim Fazıl İrəvanının adına in迪dək Azərbaycan tarixindən və ədəbiyyatından bəhs edən kitablarda yalnız məlumat verilməklə ki-fayətlənilmişdir. Düşünürük ki, görkəmli alim, ictimai və siyasi xadim, Qafqazın II Şeyxüislamı Fazıl İrəvanının zəngin elmi irsinin araşdırılması vacibdir.

### Ədəbiyyat / References

1. Abdullayeva Ş. Oskar Uayldın “Bülbül və Qızılgül” nağılında Şərq motivləri// Filologiya məsələləri, № 7, 2019.
2. Bakircı F. Türk dünyasında ortak bir tema: gül ile bülbül. Uluslararası Uygur Araştırmaları Dergisi 2015.
3. Banarlı N. Rəsimli Türk ədəbiyyatı tarixi. 1 c. İstanbul: Milli Eğitim basimevi, 1983.
4. Canım R. Latifi, Tezkiretü ş-Şuara ve Təbsiratu n-Nuzama (İnceleme-Metin), Ankara: Atatürk Kültür Merkezi Başkanlığı Yay. 2000.
5. Dora D’istria, Osmanlılarda Şiir, çev. Semay Taneri, Havass, İstanbul, 1982.
6. Gibb, E. J. Wilkonsen, “Fazlı”, Osmanlı Şiir Tarihi: A History of Ottoman Poetry, C. 3, çev. Ali Çavuşoğlu. Ankara: Akçağ Yayınları, 1999.
7. Hammer J.F. Gülu Bülbül, das ist Rose und Nachtigall. Fazlı <Kara>.
8. Həqiqi.Şeirlər. Bakı: Azərnəşr, 1966.
9. Kərimov B.O. XIX əsrin II yarısında Azərbaycan elminin inkişafında İrəvan ziyahlarının rolü / Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, № 2, 2014.
10. Kitabüt-təharət. Müəllifi Fazıl İrəvani. Xəttat: Məhəmməd Təbrizi. Təbriz: 1301, fars dilində.
11. Kocatürk, Vasfi Mahir. Büyük Türk Edebiyatı Tarihi Başlangıçtan Bugüne Kadar Türk Edebiyatının Tarihi, Tahlili ve Tenkidi, İstanbul: İstanbul Kültür Üniversitesi Yay, 2016.
12. Köprülü F. M “Fazlı”, İslam Ansiklopedisi, C. 4. İstanbul: MEB, 1988.
13. Qaziyev Yusif. Ermoni məsələsi.yalanlar gerçəklər. Bakı: Nurlar, 2009.
14. Mehrəliyev E.A. “Irəvanlılar”. Bakı: Çəlioğlu, 2000.
15. Məhərrəmli Z. “Fazıl İrəvani” kimi tanınan Ayatollahul-uzma Molla Məhəmməd ibn Məhəmməd Bağır // Filologiya məsələləri, № 3, 2014.
16. Məhərrəmov Z. İrəvan ədəbi mühiti (1800-1920-ci illər). Fil.e.d. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş Dissertasiya (Əlyazması hüququnda) Bakı, 2017.
17. Məmmədli H. Qafqazda İslam və şeyxlişlamlar. Bakı: MBM, 2005.
18. Məmmədov İ. İrəvan dəftəri. Bakı: Adiloğlu, 2002.
19. Mustafa N. İrəvan şəhəri. Bakı: Red N Line MMC, 2020.
20. Nazim Mustafa. [www.iravan.info/ebedi\\_muhit.html](http://www.iravan.info/ebedi_muhit.html)
21. Nurullayev H. F. Şeyxüislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: Nurlar, 2014.
22. Özkan M. Şair Fazlı və Gülü Bülbülü//Elmi araştırmaları 3, İstanbul: 1996.
23. Özkat M. “Kara Fazlı'nın Hayatı, Eserleri, Edebi Kişiliği ve Divanı:İnceleme-Tenkitli Metin” (Basılmış Yüksek Lisans Tezi), İstanbul: Marmara Üniversitesi, Türk İsttar Araştırmaları Enstitüsü, 2005.
24. Öztekin N. Fazlı, Gülu Bülbül. İzmir: Akademi Kitabevi, 2002.
25. Pest, 1834. Universit Landts və Landesbibliothek Sachsen-Anhalt Sondersammelgebietes Vorderer Orient Rəqəmsal Kitabxanası.

26. Rəhimov N. Alimlər və xadimlər Fazıl İrəvani. Fazıl İrəvani-Islam Times. [islamtimes.org](http://islamtimes.org), 2009, Story Code: 1033.
27. Sabuncu Z. “Gelibolulu Mustafa Alinin Mihr ü Mah Mesnevisi”// Journal of Turkish Studies Agah S.L. Hatira Sayısı III, sy. 24/III (2000).
28. Sərdarniya S. İrəvan müsləman yurdu olmuşdur. Tehran: Zofa, 2001. Fars dilində.
29. Şentürk, Ahmet Atilla-Kartal, Ahmet (2004), Üniversiteler İçin Eski Türk Edebiyatı Tarihi. İstanbul: Dergah Yay.310.
30. Tanç N. Rifaidən Oscar Uayld Gül və bülbül// A.Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi Sayı 39, Erzurum 2009 Prof. Dr. Hüseyin AYAN Özel Sayısı, TAED 39, 2009.
31. Yazar S. Kara Fazlinın eserlerine dair yeni bilgilər Divan ədəbiyyatı Araştırmaları Dergisi 18, İstanbul 2017.
32. Zavotçu G. “Bir Ölümün Yankıları ve Yahya Bey Mersiyesi”// Erzurum, Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 2007.

### «Роза и Соловей» Фазиля Иревани: споры и правда

Лутвия Аскерзаде

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: asgerzadelutviyye@yahoo.com.tr

**Резюме.** Фазиль Иревани, который имел высокую репутацию не только в родном Иреване, но и в научной и религиозной общественности Востока, является автором ценных книг. Получив образование в старейшем в исламском мире университете Аль-Ахзар, Фазиль Иревани, жизнь которого связана с Азербайджаном, Египтом, Ираном и Ираком, писал свои научные труды в основном на арабском языке. Согласно источникам, единственным произведением, которое он написал на азербайджанском языке, был рассказ «Роза и Соловей», который был переведен на русский и армянский языки М.Гегамяном и на немецкий язык Й.Ф.Хаммером.

В статье исследуется личность автора произведения «Роза и Соловей», прослеживается его литературная судьба.

**Ключевые слова:** «Роза и Соловей», Йозеф фон Хаммер, Гибб, Фазиль Иревани, Фазли Кара